

Kişi qeyrətli, Həcər ürəkli, mənliyini, ləyaqətini qoruyub saxlayan, bu günəcən Müşfiqə sədəqəli olan Dilbər Axundzadə ile Bakida görüşmüştüm. Söhbətimiz Müşfiqdən düşdüş...

Mikayıl Müşfiq az yaşadı, 31 bahar yola saldı. On iki il yazısını yaratdı. Qısa ömür yaşasa da, məsum 37-ci ilin ibis ürəkli cəlladlarına baş aymədi, facianə ölümü ilə olməzlik qazandı...

**-Dilbər xanım, Mikayıl Müşfiqə tanış olub evləndiyiniz günləri necə xatırlayırsınız? - sorusundum.**

-Bugünkü kimi yadımdır. 31-ci ilin baharı idi. Bakı pedtexnikumunda oxuyurdum. API-də buraxılış geçəsi olacaqdı. Əmim arvadı Fəramuşla ora getdi. Bir dəstə gənc nə baredesə səhbət etdi. Ortaböylü, enlikürək, qaraöz, iti baxışlı, düymə dodaqlı, qəhvəyi kostyum geyinmiş bir gənc yoldaşlarından ayrılib bizi sarı gəlib salamladı. Əmim arvadı dedi:

**-Tanış olun, tələbə yoldaşım Mikayıl Müşfiqdir.**

Sonra o bizi də Müşfiqə təqdim etdi. Müşfiq fikirli idi. O, tələbəlik illerinin belə tez başa çatmasına töəssüflənirdi. O vaxtlar şeirə, sənətə maraq böyük idi. Müşfiqin təzə çapdan çıxmış "Küləklər" kitabını oxuyub müzakirə etdi.

Get-gedə Müşfiqə yaxınlaşmağa başladı. O, mənə tez-tez görüşə çəğırsa da uzun müddət getməz, məktublarını cavabsız saxlardı. Müşfiqin mənə olan ciddi və dərin məhəbbətini birdən-birə dərk etmirdim. Nişan gecəmiz 1932-ci ilin aprelində oldu. H.Cavid, Ə.Cavad, A.Şaiq, R.Rza, M.Hüseyn yoldaşları ilə birlikde geldilər. Bülbül isə qəfədə bir neçə bülbül gətirmişdi. Nişan gecəmiz ədəbi-bədii axşamı xatırladır. Bir il iki aydan sonra kəbinimiz

# Dilbərin Müşfiqsiz günləri

kəsildi, toyumuz oldu. Dərülülməlli bitirdikdən sonra məni Gəncəyə mülliim təyin etdilər. Sonra Bakıya qayıtdım. M.Müşfiqin və H.Cavidin məsləhəti ilə tibb institutuna daxil oldum.

**-Müşfiqin fitri istedadı, gözəl təbii, yoldaşlarına münasibəti barədə fikrinizi bilmək istəyirik.**

-Doğrudan da Müşfiq nadir istedad sahibi idi, dərin qavrama qabiliyyəti vardı onda. Bədahətən şeirlər deyərdi. Bir dəfə başqasının yazdığı şeiri oxumaqla yadında saxlaya bilirdi. Şən, coşğun, gülərüz, zarafatçı, üreyi saf idi. O, mixeyi gülü qoxulamaqdan, tamaşa etməkdən doymazdı. Yoldaşları ilə son dərəcə mehriban ve səmimi idi. Elə Müşfiq sözünün mənəsi da işıqlı, mehriban deməkdir. Müsahibinin fikrili olduğunu görəndə mütləq səbəbini öyrənməyə çalışır, köməyinin əsirgəməzdidi. O vaxtlar C.Vurğun, R.Rza, M.Rəfəli, M.Arif, M.Hüseyn, C.Cabbarlı, Əliağa Vahid, S.Rəhman, Y.V.Çəmənəzəminli, A.Şaiq, tarzən Qurban Pirimovla dost idi. Onlar tez-tez bize yığışar, təzə əsərlərini oxuyub müzakirə edirdilər.

**-Müşfiqin Hüseyin Cavidlə dostluğunu xatırlayırsınız? Hüseyin Cavid Müşfiq barədə demişdi: "O bir oddur, özünü yandıracaqdır".**

-Əlbəttə, xatırlayıram. Hüseyin Cavidlə biz Şüvənləndə bağ qonşusu idik. Sairin "İblis", "Şeyx Sənən" əsərlərindən parçalar əzberləmisişdik. Yadimdadır ki, sairin oğlu Ərtoğrul Şüvəlan bağında özünü İblis qiyafəsinə salıb bu əsərdən parçaları xüsusi



si mehərətə oxuyardı. Cavid gəncərli dinləməyi çox xoşlardı. Gəncləri ziynətinə yox, biliyinə, zəhmətinə, sağlamlığına qiymət verirdi.

Müşfiqlə ailə həyatı qurduqdan sonra Cavidlə dostluğumuz daha da möhkəmləndi. Cavid deyərdi: "Müşfiq evdə elə şərait yarat ki, o, yaradıcılığı üzərində yaxşı çalısbı inkişaf etsin". O, bir dəfə Müşfiqə dedi ki, külliyyatımı toplamaq firkindəyəm, redaktoru da sən olacaqsan. Şair bu arzuşa çata bilmədi. Cavid dahiyanə əzaqgörənliliklə Müşfiqin başına gələn felakəti əvvəlcən hiss etmişdi.

**-Müşfiqə "xalq düşməni" damğası vurulub həbs ediləndə o məsum illər necə xatırınızda qalıb? Müşfiqə ölüm hökmü çıxaranlara yazılı izahat vermiş və sonralar onun haqqında "ağızolusu" danışınlar da olmuşdur...**

-O illərin bir sira istedadlı qələm sahibləri, partiya və dövlət xadimlərinin "xalq düşməni" adı ilə "yoxa çıxmazı" adı hal almışdır. 1937-ci il iyü-

nunda 3-də Azərbaycan K (b) P-nin XIII qurultayı keçirilmiş, birinci katib Mircəfər Bağırov hələ ifşa olunmamış qəddar "xalq düşmənleri"nin adını çəkilmişdi. Qulluq göstərənlər bu günün işini sabaha qoymayıb ele gecəyən həbslərə başlamışdır. Otuz səkkizinci ilin yanvarında məni də Müşfiqin ailəsinin üzvü kimi Nijne-Briyitskaya küçəsində yerləşən 108 nömrəli mənzildə həbs etdilər. Qanlı 37-ci ilin tufanı Müşfiqi de apardı.

Hətta "xalq düşmənleri"nin ailələrine salam vermək də təhlükəli idi. Nəhaq söz yeri yirdi. Adamları yalanandan şahidlilik edib üzə durmağa məcbur edirdilər. Bu adamları torpağa basdırmağa da, layiq görmürdürlər. Qətle yetmiş "37-nin" qurbanlarını hara gəldi atırdılar. Cəmisi 20 dəqiqəyə ölüm hökmü oxunmuş Müşfiqin inandığı, hörmət etdiyi adamların iftira, böhtan dolu ifadələrini ona göstərəndə şairin düşdürüyü vəziyyəti təsvir edirsinizmi?

1938-ci il yanvarın 6-da şairi cismən məhv etdirilərə də onu xalqın qelbindən çıxara bilmədilər. Müşfiq əbədiyyətə qovuşdu...

**-M.Müşfiq 1933-cü ildə "Mənim dostum" adlı satirik poemə yazmışdı. Poemada Müşfiq maarif sahəsində işləmiş Xasay Nəsibov adlı birisini ifşa etmişdir. Şair Lericin benzərsiz gözəlliklərinin ustalıqla qələmə almışdır. Müşfiq həm də təbiət, gözəllik aşığı idi...**

-Sözün əsl mənasında təbiətin gözəlliklərini duymaqda Müşfiq mənə yaxından kömək etmişdir. Uca

daqlara, yaşıl meşələrə, ayna sulata baxdıqca ilhamı qanadlanardı. Respublikamızın rayonlarını gəzməyi çox sevərdi. Gördüyü yerlərin təbəti barədə mənə həvəslə danışardı.

"Mənim dostum" poemasının yarandığı dövrü yaxşı xatırlayıram. Əsərin qəhrəmanı Gəncədən idi. O, qonşuluğumuzda yaşayırdı, dələduzun, əliyinin biri idi. Çalışdığı işdən bir neçə dəfə kənar edilmişdi. Ailesi böyük idi. Müşfiq deyirdi ki, ona yox, balalarına yaziqliğim gəlir, axrı pis qurtaracaq. Sonra saxtakarlıq etdiyinə görə onu tutdular. Arvadı xəstəxanaya düşmüşdü. Köməksiz qalmış körpələrə Müşfiq yardım eder, məndən xahiş edərdi ki, onlara isti xörək verim. Heyif ki, Lerikde olmamışam, deyirlər gözəl təbəti, mehriban insanları vardı...

**-Sağlıq olsa gəlib, görərsiniz.**

-Əlbəttə, sağlıq olsun.

**-Müşfiqsiz günləriniz necə keçir, Dilbər xanım?**

Dilbər xanım uzaqlara baxıb fikrə gedir:

-Nə deyim.

**-Əger Müşfiq sağ olsaydı müdrik ana, vəfali həyat yoldaşı kimi ona nə arzu edərdin?**

-Yene də xalqın əbədi hörmətini qazanmayı, insanların səadəti, xoşbəxtliyi namənə özür sürməyi, eylimzə olmayı, həqiqətin gözüne dik baxmağı...

**-Maraqlı söhbətiniz üçün sizə təşəkkür edirəm, Dilbər xanım...**

**İdris ŞÜKÜRLÜ,  
Əməkdar jurnalist  
Lerik-Bakı**